

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: A-Qroup Sığorta Şirkəti ASC

Hesabat dövrü 01/01/2015-31/12/2015

ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	13067745,29
A2	birbaşa sığorta üzrə sığorta haqları	12629347,62
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	287742,26
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	150655,41
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-943050,74
A7	İnvestisiya gəlirləri üzrə	837357,61
A8	Subroqasiya gəlirləri	19720,36
A9	Sair gəlirlər	7333171,54
B1	CƏMI GƏLİRLƏR	20314944,06
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	8626569,66
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	7247912,67
C3	qaytarılan sığorta haqları üzrə	154957,59
C4	tənzimləmə xərcləri	-13179,83
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1236879,23
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	
C8	İşlərin aparılması xərcləri	1809590,53
C9	Sair xərclər	17213,16
D1	CƏMI XƏRCLƏR	10453373,35
E1	Maliyyə mənfəəti (zərəri)	9861570,71
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	9861570,71
E4	Mənfəət vergisi	1972314,14
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	7889256,57